

Hər obrazı sənət hadisəsinə çevrilən sənətkar

*"Alagöz", "Gecələr",
"Lalələr", "Sənə də qal-
maz", "Küçələrə su sapmı-
şəm", "Evləri var", "Tələ-
sin, insanlar" və s. ifa et-
diyi mahnilar... Bu şəffaf,
bulaq suyu kimi axıcı səsi
unutmada mümkün deyil.
Bu səs sehri, cəzibəsi ilə
təkəcə sahibinə deyil, həm
də onun mensub olduğu
millətə, xalqa, məmləkətə
daim şöhrət gətirərək
tükənməz məhəbbət qa-
zandırıb.*

İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureati, Sosialist Əməyi Qehrəmanı, görkəmli müğənni Reşid Behbudovun vəfatının 32 ilü tamam olur. Böyük sənətkar Reşid Behbudovun anım gündündə onun heyat ve fəaliyyətinin bəzi meqamlarına nəzər salaq. Səsi, sənəti, fitri istedadı ilə ebediyyaşarlıq qazanan Reşid Behbudov 1915-ci ilde Tbiliside xanende Məcid Behbudovun ailəsində dünyaya göz açıb.

Uşaq yaşılarından məktəbxorunda oxuyan R.Behbudov 1933-cü ilde Demir Yolu Texnikumuna qəbul olub. Tehsili dövründə telebe özfealiyyət orkestrində çalışıb. Hərbə xidmet zamanı ordu ansamblının, əsgərlik illerindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.

Reşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbeylinin eyniadlı operettasının motivləri esasında çəkilən "Arşın mal alan" filminde baş rola devət alıb. 1945-ci ilde efire çıxan film tezliklə neinki Azərbaycanda, bütün SSRİ məkanlarında böyük populyarlıq qazanıb. 1946-ci ilde bu filmdəki Əsger roluna görə Reşid Behbudov Stalin mükafatına



layiq görürlüb. Əsger obrazını yaradın müğənninin şirin və könlüoxşayan səsi hər bir dinleyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-güne artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün de müvəffaqiyyətlə nümayiş etdirilir.

R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ilden müsiki və estrada sənətinin caz, balet, pantomima kimisi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını teşkil edib və ömrünün sonundakə onun solisti və bedli rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır. İtaqlıqdə xalq yaradıcılığını, vokal sənətinin, estrada janrları sintez eden Reşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinleyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılarındandır.

Mülli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bestekarlarının eserlərinin ölkə hüdudlarından kenarada populyarlıq qazanması mehz Reşid Behbudovun ifası sayesində mümkün olub. Tofiq Quliyev,

Fikrət Əmirov, Said Rüstəmov, Vasil Adıgozəlov, Qara Qarayev, Arif Melikov və digər görkəmli bestekarlarımızın yaradıcılığını onsuз təsəvvür etmək mümkün deyillidir.

Xalqını sonsuz məhəbbət-le sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, Iran, İraq, İtalya, Misir, Türkiye və digər ölkələrdə geniş konsern programları ilə Azərbaycan xalq mahnılarının və bestekar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb.

Yaradıcılığı sərhəd tanımayan Reşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilir, sənətkar dəfələrə dövrünün en yüksək mükafatlarına layiq görürlüb. Reşid Behbudovun sənəti Azərbaycan musiqi tarixine an şəraflı sehifelərdən biri kimi hekk olunub. SSRİ məkanının, eləcə də dönyanın ayrı-ayrı qitələrində milyonlarla dinleyicisinin qəlbini fəth edən sənətkar getdiyi hər yerde Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz temsilçisi və təbliğatçısı idi. 1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.